

**Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə
Milli Əlaqələndirmə Şurasının altıncı iclasının**

PROTOKOLU № 6

Bakı şəhəri

28 iyun 2018-ci il

İştirak edirdilər:

İclasın sədri:

- Əli Əhmədov - Azərbaycan Respublikasının Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri
- Hüseyn Hüseynov - İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri, Şuranın Katibi

İclas iştirakçıları (Şura üzvləri):

- Tahir Budaqov - Dövlət Statistika Komitəsinin sədri
- Hicran Hüseynova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
- İdris İsayev - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
- Rauf Hacıyev - ekologiya və təbii sərvətlər nazirinin müavini
- Seyfəddin Talıbov - kənd təsərrüfatı nazirinin müavini
- İntiqam Babayev - gənclər və idman nazirinin müavini
- Fuad Hüseynov - Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini

Digər iştirakçılar:

- Sevinc Həsənova - iqtisadiyyat nazirinin müavini
- Ragim Letifov - fəvqəladə hallar nazirinin müavini
- Musa Ələkbərov - Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri
- Zəkiyyə Mustafayeva - Səhiyyə Nazirliyinin aparatının rəhbəri
- Akif Əli - Nazirlər Kabinetinin mətbuat katibi
- Rasim Səfərov - Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikasına şöbəsinin müdiri
- Emin Məmmədov - Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin BMT və qlobal iqtisadi təşkilatlar şöbəsinin müdiri
- Vüsal Qarayev - İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin Dayanıqlı sosial-iqtisadi inkişaf məsələləri sektorunun müdiri

İclasın gündəliyi:

1. Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi mövzusunda "Dayanıqlı İnkişafa dair Bakı Forumu"nun keçirilməsi ilə bağlı təşkilati-inzibati məsələlərin müzakirəsi;
2. Ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılması, məqsədlərin prioritetləşdirilməsi və İnteqrasiya, Sürətləndirmə və Siyasətə Dəstək (MAPS) Missiyasının hesabatının nəticələrinin müzakirəsi;

3. Fəlakət Risklərinin Azaldılması üzrə Sendai Çərçivə Sənədindən (2015-2030) irəli gələn hədəflərin milli səviyyədə həyata keçirilməsi, habelə fəlakət risklərinin azaldılması üzrə milli strategiyanın hazırlanmasının Şura tərəfindən əlaqələndirilməsi məsələlərinin müzakirəsi;
4. 2019-cu ildə Yüksək Səviyyəli Siyasi Forum üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) tematik planına (İnsanların hüquq və imkanlarının genişləndirilməsi və onların inklüzivliyinin və bərabərliyinin təmin edilməsi) uyğun olaraq, 5 DİM (4, 8, 10, 13 və 16-cı məqsədlər) və hər il nəzərdən keçiriləcək 17-ci Məqsəd üzrə Azərbaycanın ikinci Könüllü Milli Hesabatının hazırlanması məsələlərinin müzakirəsi.

Milli Əlaqələndirmə Şurasının 6-cı iclasında aşağıdakı məsələlər üzrə **qərarlar qəbul edildi:**

1. "Dayanıqlı inkişafa dair Bakı Forumu"nın yüksək səviyyədə təşkil olunması və bu istiqamətdə fəaliyyətin səmərəli əlaqələndirilməsi məqsədilə İşçi Qrupu yaradılsın və Qrupun rəhbəri iqtisadiyyat nazirinin müavini xanım Sevinc Həsənova müəyyən edilsin;
2. İşçi Qrupu və Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Forumun təşkili ilə əlaqədar BMT-nin ixtisaslaşmış qurumları və iştirakçı ölkələrin səlahiyyətli nümayəndələrinə dəvət məktublarının göndərilməsini və bu tədbirlərə müvafiq nəzarətin həyata keçirilməsini təmin etsinlər;
3. İşçi Qrupuna tapşırılsın ki, Forum haqqında ətraflı məlumatların Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının rəsmi internet sahifəsində yerləşdirilməsini təmin etsin;
4. DİM üzrə İşçi Qruplarının rəhbərlərinə tapşırılsın ki, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılması, məqsəd, hədəf və göstəricilərin prioritetləşdirilməsi işlərinin sürətləndirilməsini təmin etsinlər və cari ilin sentyabr ayında Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn hədəf və göstəricilərin yekun variantını Şurada təsdiq edilməsi üçün təqdim etsinlər;
5. Fövqəladə Hallar Nazirliyi Fəlakət Risklərinin Azaldılması üzrə Sendai Çərçivə Sənədindən irəli gələn hədəflərin milli səviyyədə həyata keçirilməsinin əlaqələndirilməsini və fəlakət risklərinin azaldılması üzrə milli strategiyanın hazırlanmasını təmin etsin;
6. 2019-cu ildə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın ikinci Könüllü Milli Hesabatının hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi aşağıdakı plan və müddətlər üzrə icra olunsun:
 - Katiblik tərəfindən icra planlarının vahid formasının İşçi Qruplarının rəhbərlərinə təqdim edilməsi **(2018-ci il, 15 iyul)**;
 - 2019-cu il üçün Azərbaycanın təqdim edəcəyi hesabatın müəyyən olunmuş məqsəd, hədəf və göstəricilər üzrə hazırlanmasının təmin olunması məqsədi ilə DİM üzrə işçi qruplarının rəhbərləri tərəfindən tematik plana uyğun olaraq Hesabatın icra planı layihəsinin hazırlanması və Şuraya təqdim olunması **(2018-ci il, 01 sentyabr)**;
 - Könüllü Milli Hesabatın forması və strukturunun müəyyən olunması **(2018-ci il, oktyabr)**;
 - Şura tərəfindən təsdiq olunmuş icra planına uyğun olaraq icraçılar tərəfindən məqsəd, hədəf və göstəricilər üzrə görülmüş işlərə dair məlumatların Katibliyə təqdim edilməsi **(2018-ci il, 01 dekabr)**;
 - İlk hesabatin yekunlaşdırılması, rəy və təkliflər üçün Nazirlər Kabinetinə təqdim olunması **(2019-cu il, 31 yanvar)**;
 - Yekun Hesabatın dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla Şuraya təqdim edilməsi **(2019-cu il, 15 mart)**;
 - Hesabatla bağlı əsas məqamların BMT-yə təqdim edilməsi **(2019-cu il, 15 may)**;
 - Yekun Hesabatın ingilis dilinə tərcümə olunaraq hazırlanması **(2019-cu il, 15 may)**;

- Hesabatın BMT-nin İqtisadi və Sosial Şurasına təqdim olunması *(2019-cu il, 20 iyun)*;
- Yüksək Səviyyəli Siyasi Forumda Hesabatın təqdimatı *(2019-cu il, 19 iyul)*.

**İclasın sədri,
Baş nazirin müavini**

Əli Əhmədov

İclasın katibi

Hüseyn Hüseynov